

“Qarabağın keçmişi, bu günü və gələcəyi”

Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil ediləcək.

Fondan bildirilib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərəri, eləcə də bu istiqamətdə görülməli işləri müzakirə etmək və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans, həmçinin videoformat şəklində də aparılacaq.

Konfransda aidiyyəti qurumların və beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, tanınmış memarlar, mühəndislər, alimlər və tarixçilər iştirak edəcəklər.